

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

31 dekabr 2023-cü il tarixinə

Konsolidə edilmiş Maliyyə Hesabatları və

Müstəqil Auditorun Hesabatı

MÜNDƏRİCAT

MÜSTƏQİL AUDİTORUN HESABATI

KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARI

31 dekabr 2023-cü il tarixinə bitən il üzrə maliyyə hesabatlarının hazırlanması və təsdiqlənməsi ilə bağlı rəhbərliyin məsuliyyətinə dair hesabat.....1

Konsolidasiya edilmiş müstəqil Auditorun hesabatı.....2-4

Konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat 5

Konsolidasiya edilmiş məcmu gəlirlər haqqında hesabat..... 6

Konsolidasiya edilmiş kapitalda dəyişikliklər haqqında hesabat 7

Konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat 8

KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA AİD QEYDLƏR

1	Ümumi Məlumat	9-10
2	Qrupun Əməliyyat Mühiti	11
3	Əsas Uçot Prinsiplərinin Xülasəsi	11-22
4	Uçot Siyasətinin Tətbiqi Zamanı Əhəmiyyətli Ehtimallar və Mülahizələr	22-23
5	Yeni və ya Yenidən İşlənmiş Standartların və Onlara Dair Şərhlərin Tətbiqi	23
6	Yeni Uçot Qaydaları.....	24
7	Əmlak, Tikili, Avadanlıq və Qeyri-maddi Aktivlər	25
8	Mal-material ehtiyatları.....	26
9	Ticarət və Digər Debitor Borcları.....	26
10	Digər aktivlər	26
11	Pul Vəsaitləri və Onların Ekvivalentləri	26
12	Borc öhdəlikləri	26-27
13	Ticarət və Digər Kreditor Borcları.....	27
14	Kapital.....	27
15	Dövlət Tərəfindən Kapital Qoyuluşları	28
16	Müştərilərlə Müqavilələr üzrə Gəlirlər.....	28-29
17	Satışların Maya Dəyəri.....	29
18	Dövlət Tərəfindən ayrılmış Subsidiyalar	29
19	İnzibati Xərclər	30
20	Mənfəət Vergisi Xərci	30
21	Təəhhüdlər və Şərti Öhdəliklər.....	30-31
22	Əlaqəli Tərəflərlə Qalıqlar və Əməliyyatlar	31
23	Maliyyə Risklərinin İdarə Edilməsi	31-33
24	Maliyyə Alətlərinin Ədalətli Dəyəri	34

MÜSTƏQİL AUDİTORUN HESABATI

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarına və İdarə Heyətinə

Şərti Rəy

Biz, “Abacus Audit and Consulting” MMC olaraq (Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən 03 iyun 2022-ci il tarixli AT/185 sayılı icazə verilib) “Azəristiliktəchizat” ASC-nin 31 dekabr 2023-cü il tarixinə konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatan il üzrə konsolidə edilmiş mənfəət və ya zərər, digər ümumi gəlir, konsolidə edilmiş kapitalda dəyişikliklər və konsolidə edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, habelə mühüm mühasibat uçotu prinsiplərinin icmalı da daxil olmaqla konsolidə edilmiş maliyyə hesabatlarına dair qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

Qrupda tətbiq edilən mühasibat uçotu qaydalarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) və Mühasibat Uçotunun Beynəlxalq Standartlarına (MUBS) uyğunluğunun dəyərləndirilməsini apararaq cari tətbiq olunan uçot siyasətinə uyğun olan yeni MHBS və MUBS üzrə tövsiyələrin verilməsini təmin etdik.

Hesab edirik ki, Qrupun əlavə edilmiş maliyyə hesabatları əksər əhəmiyyətli aspektlərdə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmışdır.

Şərti Rəy üçün Əsaslar

Biz auditə Beynəlxalq Audit Standartlarına (“BAS”) uyğun olaraq apardıq. Bizim həmin standartlar üzrə öhdəliklərimiz hesabatımızın “Maliyyə hesabatlarının auditə üzrə auditorun məsuliyyəti” bölməsində təsvir olunur. Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının “Peşəkar mühasiblərin etika məcəlləsi”-nə (“MBESS Məcəlləsi”) uyğun olaraq biz PHŞ-dən müstəqilik və biz MBESS Məcəlləsinə uyğun olaraq etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

Biz, 31 dekabr 2023-cü il tarixdən sonrakı dövrdə Qrupun auditoru təyin edildiyimiz səbəbindən 31 dekabr 2023-cü və 3 dekabr 2022-ci il tarixlərinə mal-material ehtiyatlarının fiziki sayılması prosesini müşahidə etməmişik. Bu səbəbdən Maliyyə hesabatlarının tərkibində 31 dekabr 2023-cü il və 31 dekabr 2022-ci il tarixlərinə müvafiq olaraq 4,017,324 AZN və 3,503,694 AZN dəyərində göstərilmiş mal-material qalıqları üzrə maliyyə məlumatlarının tamlığı ilə bağlı rəy bildirməyirik.

Bu göstərilənlərin əlavə olunmuş Maliyyə Hesabatlarına təsiri nüfuzedici deyildir. Bizim rəyimiz yuxarıda qeyd edilən məsələ ilə bağlı şərtlənir.

İzahedici Qeyd:

Biz diqəti əlavə edilmiş Maliyyə Hesabatlarının 23 sayılı Maliyyə Risklərinin İdarə edilməsi qeydinə veririk. Həmin qeydin “Likvidlik riski” bölməsində göstəriləndiyi kimi, Qrup 31 dekabr 2023-ci il və 31 dekabr 2022-ci il tarixlərinə on iki aylıq dövr üzrə müvafiq olaraq, 47,687,169 AZN və 35,552,675 AZN məbləğində mənfəət məcmu likvidlik boşluğuna malik olmuşdur. Bunun səbəbi 12 aylıq dövrdə ödənilməli olan borc öhdəlikləri və ticarət və digər kreditör borclarının Qrupun maliyyə aktivlərindən daha artıq olmasıdır.

Qrupun Rəhbərliyi hesab edir ki, Qrup dövlət əhəmiyyətli fəaliyyətlə məşğul olduğu üçün növbəti on iki ay ərzindəki dövrdə kreditörün həmin vəsaitləri geri tələb etməsi halında bu vəsaitlərin ödənilməsində Qrupa Dövlət tərəfindən dəstək göstəriləcəkdir.

Digər Qeyd

Qrupun 31 dekabr 2022-ci il tarixində bitən il üzrə MHBS-ə uyğun hazırlanmış konsolidə edilmiş Maliyyə Hesabatları digər auditor tərəfindən audit edilmişdir və həmin auditor bu Maliyyə Hesabatları üzrə şərti rəy bildirmişdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik Qrupun Maliyyə Hesabatlarının MHBS-yə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə, habelə saxtəkarlıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına zəmin yaradan zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Rəhbərlik Qrupun fəaliyyətinin fasiləsiz davam etdirilməsinin qiymətləndirilməsi və fəaliyyətin fasiləsizliyi ilə bağlı məlumatların açıqlanmasına, habelə fəaliyyətin fasiləsizliyi prinsipinə əsasən maliyyə hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır.

Rəhbərlik Qrupun Maliyyə Hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditi üzrə auditorun məsuliyyəti

Bizim məqsədimiz ümumiyyətlə maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olmamasına kifayət qədər əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək dərəcəsini ifadə edir, lakin BAS-a uyğun olaraq aparılmış audit nəticəsində mövcud olan bütün təhriflərin üzə çıxarılmasına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində əmələ gələ bilər və fərdi və ya məcmu halda götürülməklə hazırkı maliyyə hesabatlarının əsasında istifadəçilərin qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmələrini ehtimal etməyə əsas olacağı halda əhəmiyyətli hesab olunur.

BAS-a uyğun olaraq aparılmış auditin bir hissəsi olaraq biz audit zamanı peşəkar mühakimə və peşəkar skeptisizm tətbiq edirik. Biz həmçinin:

- Maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edir və qiymətləndirir, həmin risklərə cavab olaraq audit prosedurlarını layihələşdirir və həyata keçirir, eləcə də rəyimiz üçün əsas yaratmaq məqsədilə kifayət və münasib olan audit sübutunu əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir, çünki fırıldaqçılığa gizli sözləşmə, saxtəkarlıq, bilərəkdən səhv buraxma, yanlış təqdimat və ya daxili nəzarət qaydalarına əməl olunmaması daxil ola bilər.
- Müəyyən şəraitdə münasib olan audit prosedurlarının işlənilməsi və hazırlanması məqsədilə auditə aid olan daxili nəzarət elementləri haqqında anlayış əldə edir, lakin bu zaman Qrupun daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmək məqsədini güdmürük.
- Rəhbərlik tərəfindən istifadə edilmiş uçot prinsiplərinin münasibliyini, uçot təxminlərinin və əlaqəli açıqlamaların əsaslılığını qiymətləndiririk.
- Rəhbərlik tərəfindən mühasibat uçotunun daim fəaliyyətdə olan müəssisə konsepsiyasının tətbiqinin münasibliyi və əldə edilmiş audit sübutlarına əsaslanaraq Qrupun daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsi ilə bağlı əhəmiyyətli şübhə doğuran hadisə və ya şəraitlərlə əlaqədar mühüm qeyri-müəyyənliyin olub-olmaması haqqında nəticə çıxarıyıq. Mühüm qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gələcəyimiz halda, biz auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli açıqlamalara diqqəti yönəltməliyik və ya, əgər bu cür açıqlamalar qeyri-münasib olarsa, rəyimizə düzəliş etməliyik. Lakin gələcək hadisə və ya şəraitlər Qrupun daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməməsinə gətirib çıxara bilər.

• Məlumatların açıqlanması da daxil olmaqla maliyyə hesabatlarının ümumi təqdimatı, strukturu və məzmununu, eləcə də maliyyə hesabatlarının müvafiq əməliyyat və hadisələri düzgün təqdim edib-etmədiyini qiymətləndiririk.

Biz Qrupun idarə olunmasına cavabdeh şəxslərin nəzərinə digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış əhatə dairəsi, vaxtı və əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarətdə müəyyən etdiyimiz hər hansı əhəmiyyətli çatışmazlıqları çatdırırıq.

Biz həmçinin Qrupun idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat veririk ki, müstəqilliyə və müstəqilliyimizə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimizə dair müvafiq etik normalarına riayət etmişik. Qrupun idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən biz cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə biz bu məsələ haqqında hesabatımızda məlumatın verilməməsini qərara almadığımız halda, biz bu məsələləri auditor hesabatımızda təsvir edirik.

**“Abacus Audit and Consulting”
MMC**

**17 sentyabr 2024-cü il
Bakı, Azərbaycan Respublikası**



“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
Konsolidasiya edilmiş Maliyyə Vəziyyəti haqqında Hesabat
(Azərbaycan Manatı ilə)

Aktivlər	Qeyd	31 dekabr 2023-cü il	31 dekabr 2022-ci il
Əmlak, tikili, avadanlıq və qeyri-maddi aktivlər	7	130,935,364	130,975,429
Cəmi uzunmüddətli aktivlər		130,935,364	130,975,429
Qısa müddətli aktivlər			
Mal-material ehtiyatları	8	4,017,324	3,503,694
Ticarət və digər debitor borcları	9	13,083,760	10,593,951
Digər aktivlər	10	2,158,208	1,239,922
Pul vəsaitləri və onların ekvivalentləri	11	4,201,655	5,549,709
Cəmi qısamüddətli aktivlər		23,460,947	20,887,276
Cəmi aktivlər		154,396,311	151,862,705
Öhdəliklər və kapital			
Öhdəliklər			
Uzunmüddətli öhdəliklər			
Borc öhdəlikləri	12	21,210,913	24,480,913
Cəmi uzunmüddətli öhdəliklər		21,210,913	24,480,913
Qısamüddətli öhdəliklər			
Borc öhdəlikləri	12	22,435,727	18,933,648
Ticarət və digər kreditor borcları	13	34,055,924	24,569,776
Cəmi qısamüddətli öhdəliklər		56,491,651	43,503,424
Cəmi öhdəliklər		77,702,564	67,984,337
Kapital			
Nizamnamə kapitalı	14	136,684,980	136,684,980
Dövlət tərəfindən kapital qoyuluşu	15	58,218,329	55,609,208
Yığılmış zərər		(118,209,561)	(108,415,820)
Cəmi kapital		76,693,748	83,878,368
Cəmi öhdəliklər və kapital		154,396,311	151,862,705

16 sentyabr 2024-cü il tarixində İdarə Heyəti tərəfindən təsdiq edilmiş və imzalanmışdır.

İlham Mirzəliyev
İdarə Heyətinin Sədri vəzifəsini
müvəqqəti icra edən

Gülnarə Kərimova
Baş Mühəsib

“Azərtiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
Konsolidasiya edilmiş Məcmu Gəlirlər haqqında Hesabat
(Azərbaycan Manatı ilə)

	Qeyd	31 dekabr 2023-cü il tarixində bitən il	31 dekabr 2022-ci il tarixində bitən il (yenidən təqdim edilmiş)
Kommersiya fəaliyyətindən əldə edilən gəlir	16	14,784,083	13,468,474
Satışların maya dəyəri	17	(56,691,877)	(52,939,886)
Cəmi əsas fəaliyyətdən zərər		41,907,793	(39,471,412)
Dövlət tərəfindən ayrılmış subsidiyalar	18	36,529,924	34,828,465
Digər gəlirlər		838,149	223,112
İnzibati xərclər	19	(5,021,942)	(2,975,956)
Ticarət debitor borcları üzrə ehtiyat ayırmaları		-	(628,581)
Əməliyyat zərəri		(9,561,662)	(8,024,372)
Maliyyə xərcləri	12	(232,079)	(265,233)
Mənfəət vergisindən əvvəlki zərər		(9,793,741)	(8,289,605)
İl üzrə zərər		(9,793,741)	(8,289,605)
İl üzrə cəmi ümumi zərər		(9,793,741)	(8,289,605)

16 sentyabr 2024-cü il tarixində İdarə Heyəti tərəfindən təsdiq edilmiş və imzalanmışdır.

İlham Mirzəliyev
İdarə Heyətinin Sədri vəzifəsini
müvəqqəti icra edən

Gülnarə Kərimova
Baş Mühasib

“Azərtiliktəhizat” Açıq Səhmdar Cəmiyyəti
Konsolidasiya edilmiş Kapitalda Dəyişikliklər haqqında Hesabat
(Azərbaycan Manatı ilə)

	Nizamnamə kapitalı	Yığılmış zərər	Dövlət tərəfindən kapital qoyuluşları	Cəmi kapital
1 yanvar 2022-ci il tarixinə (yenidən təqdim edilmiş)	136,684,980	(100,126,215)	55,367,508	91,926,273
İl üzrə cəmi ümumi zərər	-	(8,289,605)	-	(8,289,605)
Kapital qoyuluşu	-	-	241,700	241,700
31 dekabr 2022-ci il tarixinə (yenidən təqdim edilmiş)	136,684,980	(108,415,820)	55,609,208	83,878,368
İl üzrə cəmi ümumi zərər	-	(9,793,741)	-	(9,793,741)
Kapital qoyuluşu	-	-	2,609,121	2,609,121
31 dekabr 2023-cü il tarixinə	136,684,980	(118,209,561)	58,218,329	76,693,748

16 sentyabr 2024-cü il tarixində İdarə Heyəti tərəfindən təsdiq edilmiş və imzalanmışdır.

İlham Mirzəliyev
İdarə Heyətinin Sədri vəzifəsini
müvəqqəti icra edən

Gülnarə Kərimova
Baş Mühasib

“Azərtiliktachizat” Açıq Səhmdar Cəmiyyəti
Konsolidasiya edilmiş Kapitalda Dəyişikliklər haqqında Hesabat
(Azərbaycan Mənatı ilə)

	Qeyd	31 dekabr 2023- cü il tarixində bitən il	31 dekabr 2022- ci il tarixində bitən il
Əməliyyat fəaliyyəti ilə bağlı pul axını			
Mənfəət vergisindən əvvəl zərər		(9,793,741)	(8,289,605)
Amortizasiya və köhnəlmə	7	8,203,942	7,756,779
Əmlak, tikili, avadanlıq və qeyri-maddi aktivlərin silinməsi	7	-	(3,402,673)
Ticarət debitor borclar üzrə ehtiyat ayırmaları		-	628,581
Maliyyə xərcləri	12	232,079	265,233
Əməliyyatlardan yaranan pul vəsaitləri		(1,357,720)	(3,041,685)
Əməliyyat aktivlərində (artma)/azalma:			
Mal-material ehtiyatları	8	(513,630)	490,631
Ticarət və digər debitorlar	9	(2,489,809)	(2,378,716)
Digər aktivlər	10	(918,286)	(811,896)
Əməliyyat öhdəliklərində artma/(azalma):			
Ticarət və digər kreditör borclar	13	9,486,148	10,830,171
Əməliyyat fəaliyyətindən əldə edilən pul axınları		4,206,702	5,088,505
Əməliyyat fəaliyyətindən əldə edilən xalis pul axınları		4,206,702	5,088,505
İnvestisiya fəaliyyəti ilə bağlı pul axınları			
Əmlak, tikili, avadanlıq və qeyri-maddi aktivlərin əldə edilməsi	7	(8,163,877)	(6,269,460)
İnvestisiya fəaliyyətinə yönəldilmiş xalis pul axınları		(8,163,877)	(6,269,460)
Maliyyə fəaliyyəti ilə bağlı pul axınları			
Dövlət tərəfindən kapital qoyuluşları ilə bağlı daxilolmalar	15	2,609,121	241,700
Maliyyə fəaliyyətindən əldə edilən xalis pul axınları		2,609,121	241,700
Pul vəsaitləri və onların ekvivalentlərində xalis (azalma)/artım		(1,348,054)	(939,255)
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri	11	5,549,709	6,488,964
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	11	4,201,655	5,549,709

16 sentyabr 2024-cü il tarixində İdarə Heyəti tərəfindən təsdiq edilmiş və imzalanmışdır.

İlham Mirzəliyev
İdarə Heyətinin Sədri vəzifəsini
müvəqqəti icra edən

Gülnarə Kərimova
Baş Mühasib